

**Əhəd Abiyev -  
Əməli ilə ucalmış insanların  
günəş parıltısıdır İqtisad Universiteti.**

Azərbaycanda bu gün təhsilin gündən-günə inkişaf etdiyi göz qabağındadır. Çünki heç nə öz-özünə yaranmır və inkişaf etmir. Məhz buna görə Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdar olmalıyıq. Son illər ərzində deyərdim ki, respublikanın bütün ali məktəblərində təmir-tikinti işləri aparılıb və yeni universitetlər binaları tikilib. Bu günkü müasir ali təhsil ocaqlarından birinə bariz nümunə olaraq UNEC-i göstərə bilərəm. Səmimi deyə bilərəm professor Ədalət Muradov UNEC-ə rektor təyin olunandan sonra onun rəhbərliyi ilə bu universitetdə köklü islahatlar həyata keçirərək uğurlu nəticələrə imza atmışdır.

Məzunu olduğum universitet bu gün ölkənin nüfuzlu ali məktəbinə çevrilib. Mətbuatda, televiziya da UNEC-in uğurlarını böyük qürurla izləyirəm. Çox sevindirici haldır UNEC-in tələbələrinin yüksək təhsil alması, peşəkar müəllim kollektivinin mütəxəssis kadr kimi tələbələrin yetişməsi üçün hər cür şəraitli bazası var.

Bizim oxuduğumuz dövrdən fərqli olaraq indi daha asan iş tapmaq və karyera qurmaq imkanları mövcuddur. Mən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini bitirmişəm. Karyeramın necə başlayacağını ağıma belə gətirməzdim. 1979-cu ildən başlayaraq müxtəlif müəssisə və təşkilatlarda rəhbər vəzifələrdə işləmişəm. İqtisadi biliklərim bu vəzifələrdə mənə əlavə üstünlük yaradırdı. Çünki iqtisadiyyat, mühasibatlıq və maliyyə hər bir müəssisənin sütun dirəyidir. Mən üç çağırış Milli Məclisdəki deputat kimi fəaliyyətimdə iqtisadi biliklərdən istifadə etməklə daha yaxşı nəticələr əldə etdiyimi düşünürəm. Hazırda Daşkəsən rayonunda İcra Hakimiyyətinin Başçısı vəzifəsində 10 ildir çalışıram. Məncə qazandığım nailiyyətlərin əsasında ən böyük pay universitet təhsilində əldə etdiklərimdir.

Bu gün müəllimlərimin demək olar ki, hamısını xatırlayıram, özü də xoş arzularla. Ölkəmizi, cəmiyyətimizi təqdirəlayiq inkişafa, uğurlu gələcəyə apara biləcək tələbələrə tövsiyəm odur ki, oxuduqları dövrdə çalışıb daha çox bilik bazasını qazansınlar və gələcək hədəflərini universitetdə oxuduqları illərdə dəqiq müəyyənləşdirsinlər. Mütləq gec-tez bəhrəsini görəcəklər.

Bəli, tələbəlik, universitet illəri səs-küylü bir dağ çayıdır. Axıb gedən çaylar geri dönmədiyi kimi, günlər, aylar, illər də geri dönmür. Müəllimlərimizin idrakının günəş parıltısı tələbələrin uğurlu həyat yoluna əbədi işıq saçsın.

Tanrı özü belə xeyirxah müəllimlərimizi, vətənpərvər tələbələrimizi qorusun.

**Əhəd Abiyev**  
***Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı***